

Nº11

# Göyarçın

1999

ISSN-0207-4710



## BABUR ŞAH

1483-1530

Babur şah görkemli dövlət xadimi, hind-türk dövlətinin qurucusu olmuşdur. Bu qüdrətli sərkərdə həm də gözəl şair, xəttat, iste'dadlı bəstəkar, me'mar kimi də şöhrət qazanmışdır.

Babur şahın atası Ömer şeyx Teymurun anası, Qutluq Nigar xanım isə Çingizin nəvəsidir. Damarında iki böyük Türk hökmədarının qanını daşyan Babur şah ləyaqətli bir nəvə olmuşdur.

1494-cü ildə Fərqanə taxtına sahib olan Babur şah 1504-cü ildə Kabulu zəbt etmiş, Dehlini aldıdan sonra özünü Hind padşahı e'lan etmişdi. O, ədalətli bir şah olmuş, yollar çəkdirmiş, körpülər saldırmış, saraylar, hamamlar tikdirmiş, ölkənin gözəlləşməsi üçün əlindən gələni əsirgəməmişdir. Onun "Baburnamə" əsəri müəllifinə şöhrət qazandırmışdır.



Maral TƏBRİZLİ

## TƏNBƏL ARI

Bir pətək bal arısı var idi. Arıların hamısı çalışır, çiçəklərdən şirə çekib bal hazırlayırdılar.

Pətəkdə olduqca tənbəl bir arı vardi. Ana arı onu çağırıb öyündə verdi. Tənbəl onun dediyini eşitmək istəmədi. Ana arı - pətəyin kralıçası tənbəl arının üstündə keşikçi qoydurdu, onu yeməkdən məhrum etdirdi.

Əsgər arı yeməyi dişində tutub ac və tənbəl arıya yaxınlaşdı. Tənbəl arı yemək istəyəndə əsgər arı başını geri çekib dedi:

- İsləməyen dişləməz.

Pətəkdəki bütün arılar səs-səsə verdilər:

- İsləməyen dişləməz.

Tənbəl arı pətəkdən çıxıb yem dalınca çiçəkliyə uçdu...

Maral TƏBRİZLİ Təbriz şəhərində dünyaya göz açıb. Onun atası şair Əli Daşqın, anası isə Əzizə xanımdır. Maral öz nağıllarından bir neçəsini yazıçı Əli Səməddilərən bizim jurnalın redaksiyasına göndərib. İndi həmin nağıllardan birini oxucularımıza təqdim edirik.



## ROYALIN NAĞILI

Rafiq YUSİFOĞLU

Elə ki, usta məni düzəldib qurtardı, içimdə nəğmələr, simfoniyalar, romanslar qayır-qayır qaynamağa başladı. Elə sevindim ki, yer-göy gözümüzde deyildi. Ürəyimdən keçirdi ki, kaş qismətimə yaxşı bir sənətkar düşə. Onun sehrkar barmaqları şirmayı dillərimə toxunduqca içimdəki arzuların qönçəsi pardaxlaya, çiçək açıa.

Arzum çin oldu. Mənim sahibim məni elə çaldı, elə çaldı, elə danışdırıcı, elə danışdırıcı ki, özüm də öz səsimə vuruldum. İlahi, mənim ürəyim-də nə qədər həsrəti nəğmələr uyuyurmuş?

Sahibim hər dəfə qapağımı qaldıranda elə bil ki, adı bir taxta parçasını yox, sehrkar səslərin qapısını açırdı. Onun titrək barmaqları mənə toxunan ki-mi həyəcandan elə titrəyir, elə titrəyirdim ki, içimdəki həsrət e'cazkar səslərə çevrilib dörd yana qanad açırdı.

Sən demə hər sevincin yolunun üstündə bir kədər dayanırmış.

Dostum məndən ayrıldı, vətən uğrunda döyüşlərə getdi. Onun qara xəbəri geləndə dünya başına fırlandı. İçimdəki səs telləri qırıldı elə bil.



Elə hönkürmək, elə ağlamaq istədim ki, ancaq mənim qapağımı qaldırmağa heç kəsin cəsarəti çatmadı.

Sahibim döyüşdə bir qəhrəman kimi həlak olmuşdu. Qədirbilən xalq onun xatirəsini əbədiləşdirmək üçün ev muzeyi düzəltdi. Mən də o muzeyin eksponatına çevrildim.

İçimdə mahnilər, simfoniyalar, romanslar, rəqsərər dustaqdı. Heç kəsin cəsarəti çatmır ki, mənim sehrkar qapağımı qaldırsın. Adıca bir qəbre dönmüşəm, musiqi qəbrinə.

Hərdən bir yuxuma o nəgməkar insanın titrək barmaqları girir. Eh, mənim şirmayı dillərim o barmaqlar üçün elə qəribəsəyib, elə qəribəsəyib ki... Deməyə söz də tapa bilmirəm. Ancaq yuxum çin olmur ki, olmur. Sahibim gedəndən lal olmuşam. Ancaq bircə təskinliyim var ki, hər məni görən dostumu xatırlayır, ondan söhbət açır. İndi mən royallıqdan çıxmışam, sahibimin xatirə heykəlinə dönmüşəm.

Əziz uşaqlar, "Şəhidlər unudulmur" adlı bir işa yazın.